

CƏLAL QARYAĞDININ YARADICILIĞINDA TARİXİ ŞƏXSİYYƏTLƏRİN OBRAZLARI

Ülya ABDULLAYEVA

Təsviri incəsənətin ən qədim növlərindən biri olan heykəltəraşlıq əsərləri bəşəriyyətin bütün tarixi dövrlərində insanların ictimai - siyasi baxışlarının, ideoloji təsəvvürlərinin, dini görüşlərinin öyrənilməsi üçün etibarlı və dəyərli mənbədir [5. S 7-8].

Araşdırımlar göstərir ki, XIX əsrin sonu, XX əsrin əvvəllerində daş oyma sənəti daha çox neft sənayesinin inkişafı ilə əlaqədar inşasına rəvac verilmiş yeni dəbdəbəli tikililərdə onların zəngin rəmzi - dekorativ xarakterli bəzəklərində özünü göstərmişdir [1. S 112]. Bakı da belə neft sənayesi mərkəzlərindən biri idi.

Monumental təsviri incəsənət sahəsi həmçinin ictimai - siyasi xadimlərin, dövlət adamlarının, ölkənin tanınmış şəxsiyyətlərinin siyasi fəaliyyətini

öyrənilməsinə kömək edən, onları yaşıdan, gələcək nəsillərə çatdırıran dəyərli mənbədir.

Azərbaycan heykəltəraşlıq sənətinin tanınmış nümayəndələrindən biri olan Cəlal Qaryağdı həmişə zamanın fövqündə dayanan, orijinal sənət əsərləri yaradan, həmişə axtarışlar aparan böyük tişə ustalarından biridir. Heykəltəraşın yaradıcılığı o qədər çoxmövzulu, ehatəlidir ki, onun əl işlərini təfsilatı ilə açıqlamaq, şərh etmək asan deyil. O, bütün tarixi, ictimai, siyasi hadisələrə operativ və real münasibət bildirməyi bacarırdı. Könülündən keçən, vacib bildiyi mövzunun yekununu heykəl, büst, barelyeff formasında canlandıraraq tamaşaçılara çatdırıran C.Qaryağdı [3. S 6] Vətənimizin tarixi şəxsiyyətlərinin - dövlət, ictimai -

siyasi xadimlərinin, əmək və müharibə qəhrəmanlarının obrazlarında tez-tez müraciət etmişdir.

Böyük Vətən müharibəsi mövzusu C.Qaryağdının yaradıcılığının ilk dövründə sənətinin əsas istiqaməti olmuşdur. Yaradıcı insanlar da müharibə dövründə özlərinin yeniləmə silahlarıyla - yaziçi və şairlər qələmliyə, rəssamlar firçasıyla, heykəltəraşlar tişəsiylə azığın düşmənlə mübarizə apardı.

C.Qaryağdı da Vətənin əigidəsgəri idi. O, bir çox ə işlərini yarımcıq qoyub öz cəbhəyə yollanmışdı. Ona görə də müharibə, vətənpərvərlik mövzusu ona çox yaxın idi.

Heykəltəraş ordudan tərxis olunduqdan sonra sənətini davam etdirmiş, cəbhədə qəhrəmanlıq göstərən həmvətənlərimizin obrazlarını yaratmışdır [4. S 7]. O, əgidə hemyərlimiz, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Əsrafı Məmmədəvə hərbi etdiyi "Zəmanətimizin Koroğlusunu" (1944) adlı böyük barelyefini, Sovet İttifaqı Qəhrəmanı Adil Quliyevin (1945), müharibənin müxtəlif cabahələndə rabitəçi, keşfiyyatçı, ilk azərbaycanlı snayperçi qadın Ziba Qəniyevanın (1948) portretlərini, ilk azərbaycanlı təyyarəçi qadın Züleyxa Seyidməmmədovanın (1948) büst heykəlini böyük həvəslə işləmişdir.

Cəsarəti, qorxmazlığı ilə ad qazanan, müharibə qurtarmamış iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan Əsrafı Məmmədəvə "Zəmanətimizin Koroğlusunu" adlandıran heykəltəraş onun fiziki qüvvəsini, matinliyini, düşmənə nifratını ön planda göstərmişdir.

Sovet İttifaqı Qəhrəmanı hərbi təyyarəçi Adil Quliyevin portreti tişə ustası tərəfindən müyyənən fasilələrlə yaradılsa da öz dinamikliyi ilə diqqəti cəlb edir [4. S 8]. Heykəldə qəhrəmanın ciyinlərə nisbətən başının sərt dönüşü və sərrast baxışı onun çılgın xasiyyətindən, cəvikkiləndən xəbər verir. Müharibə illərində 18 düşmən təyyarəsi vuruş qəhrəman sadə, gülərüz və çılğın insan kimi təsvir olunmuşdur. Büst formasında işlənmiş heykəltəraşlıq portretində "yumşaq" və sərt yapma texnikasının vəhdətindən yaranmış inca plastik səhərlərin və dinamik formaların vahid obrazda birləşməsinin şahidi olurq [8. S 27].

Ziba Qəniyeva hərbi tariximizin fəxri xatırlanan meşhur qəhrəmanlarındandır. Moskvada ali təhsil alarkən könüllü ön cəbhəyə yollanan azərbaycanlı ilk qadın snayper düşmənlərə mübarizədəki rəsadətinə görə Qırmızı Bayraq (1942) və Qızıl Ulduz (1944) ordenləri ilə təltif olunmuşdur. Meşhur rəssam Tahir Saləhov onun portretini yaradarken Z.Qəniyeva rəssamla səhbətində 129 faşist məhv etdiyini söyləmişdir.

Heykəltəraşın bu əsərində qəhrəmanın geniş açılmış gözləri, üzündəki mərdlik nişanları və başqa qəhrəmanlıq xüsusiyyətləri olduqca canlı təsvir edilmişdir. Bu portretə hansı tərəfdən baxılırsa, onda bir sırə gözəl aspektlərin olduğu nəzərə çarpır [4. S 9]. Büstə diqqətlə baxanda adama eley gəlir ki, öz qarşısında çətin vəziyyətdən çıxmış bacaran matin sərkərdə görür [6. S 68].

Faşizm üzərində parlaq qələbədə öz töhfəsi olanlardan biri də Azərbaycanın ilk təyyarəçi qadını

Züleyxa Seyidməmmədəvədir. 500-dən çox döyüş üçüñ keçirən, iki "Şərəf nişanı" və iki "Qırmızı Əmək Bayraqı" ordenli əigidə sərəm şahini Volqa çayının sahilindən Ukraynaya döyüş yolu keçmişdir. Müharibədən sonra 1952-1975-ci illərdə Azərbaycan Respublikasının İctimai Təminat Naziri işləmişdir. C.Qaryağdının yaradıldığı portretdə hərbçi geyimində, təltif edildiyi orden və medallarla təsvir edilmiş gənc təyyarəçi qadının sərt və ayılmaz obrazı böyük realizmə əks olunmuşdur [8. S 20].

Heykəltəraşın qəhrəmanlar silsiləsini ölməz azərbaycanlı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank diviziyasının general-mayoru Həzi Aslanovun heykəli tamamlayır. H.Aslanov şəxsiyyətinin tişə ustasının yaradıcılığında önemli yerini olmuşdur. Buna görə də heykəltəraş onun obrazına dəfələrlə müraciat etmişdir. Qəhrəmanın xarakteri və sıfat cizgilərini dəqiqlik əks etdirmək istəyi heykəlin bir neçə variantda işlənməsini zəruri etmişdir. Həzi Aslanov obrazının yeni axtaşlanına heykəltəraş müharibədən çox-çox sonra, artıq 1970-ci illərdə, monumental heykəlin hazırlanması zamanı yenidən qayıtmışdır. Bununla belə, qəhrəmanın 1948-ci ildə, müharibədən bir neçə il keçidkən sonra yaradıldığı büst portreti C.Qaryağdının qəhrəman tankçı haqqında illi təssüratlarını göstərir. Həzi Aslanov portretinin birinci variantı qəhrəmanın adını daşıyan "Bakı Zabitlər evi"nın foyesi üçün hazırlanmış və orada nümayiş etdirilmişdir. Həzi Aslanov portretinin ikinci variantı qəhrəmanın Lənkərandakı ev-muzeyində, yaxasında orden və medallarla birləşdirilmişdir. Burada Həzi Aslanovun tank sərkərdəsinə xas sərtliyi, zəhami, təkarolunmaz şəxsiyyətə malik özünəməxsusluğunu və insani keyfiyyətləri heykəltəraş tərəfindən ön plana çəkilmədir [8. S 27]. Qəhrəmanın simasındaki aydın ifadələr, uzaqlara dikilmiş gözleri, orden və medallarla dolu köksünü təsvir etməklə heykəltəraş çətinliklərə sına gəren, uğurla çıxan matin sərkərdə obrazı yaradmağa nail olmuşdur.

C.Qaryağdı da digər sənətkarlar kimi dövrün, yaşadığı dövlətin siyasi dönyagörüşündən kənarda qala bilməzdı. Ona görə də V.I.Leninin, İ.V.Stalinin, həmçinin də bir çox inqilabçı və komissarın - Xanlar Səfəraliyevin, Bünyad Sərdarovun, Maşadi Əzizbəyovun, Alyoşa Çaparidzinen, İvan Fioletovun heykəllerinin tişə ustası tərəfindən yaradılmasında heç bir qeyri-adilik ola bilməzdi. Sosializm, kommunizm ideyələrinin və dövrün siyasi xadimlərinin dahiliyinin təbliğinin məcburiyyəti C.Qaryağdını Sovetlər imperiyası liderlərinin obrazlarını yaradmağa məcbur etmişdir.

İlk dəfə Bakı şəhərində qoyulmuş V.I.Leninin abidələrindən biri Cəlal Qaryağdının əsəri olmuşdur. 1950-ci ildən başlayaraq heykəltəraş Leninin müxtəlif variantlarda portret, büst, figurunu işləyib, obrazı tamamlamış və 1954-cü ildə onun monumental abidesini yaradmışdır. 27 metrik bu monument (kürsü ilə) Xəzər dənizinin kənarında, hökumət evinin kompleksində qoyulmuşdu [2. S 12]. Heykəl sənətkarlıq baxımından keçmiş SSRİ-də ikinci yeri tuturdu.

Yaradıldığı əsərlər məkanından, zamanından, dövlətin ideologiyasından aslı olmayıraq sənətkarın doğma övladıdır. Tişə ustası haqqındaki "Cəlal Qaryağdı: o adı daşıyınca..." yazısında jurnalist Səfurə Çərkəzqızı bir çox ince mətbəblərə toxunur. Yazı müəllifinin tişə ustasının hayatı Fırəngiz xanımla müsbəhəsi çox düşündürür. Fırəngiz xanım deyir: "Cəlal əsərlərinin ölümüne döza bilmirdi. Leninin heykəli söküldə, "ona baxa bilmirəm" - deyiş iki - üç gün havalı gəzib. Heykəl bir müddət rəssamların kombinatının qarşısında atılıb qalıb. Sonra xırda-xırda doğrayıblar... Bəzi əsərlərinin açıbəti ona təsir edirdi. B.Sərdarovun heykəlinə tasadüfən Bakının hansısa kəndində-maşın düzəldilən yerde rast gəlib. Nətəvanın heykəli oğurlanıb. Hələ də tapılmayıb..."

Böyük mübarizələr yolu keçmiş siyasi xadimlərin, Vətənin gələcəyi uğrunda çalışılan obrazını yaratmaq heykəltəraşdan xüsusi məsuliyyətə yanaşı kamil sənətkarlıq da tələb edir, onu yaradıcılıq imtahanına çəkir. C.Qaryağdı Nəriman Nərimanovun monumental heykəlini yaratmaqla bu imtahanдан uğurla çıxmışdır. N.Nərimanov inqilabi mübarizə tarixinin qüdrəti və parlaq simalarından [7. S 3]. Nəriman Nərimanov heykəlinin (1972) ən yaxşı cəhətlərindən biri də onun gözəgəlimlidir. Sağ qolunun üstüne atılmış pləş, əlinin azacıq yumulu vəziviyəti, məhrəban düşüncələrə qərq olması heykələ baxanın qarşısında böyük insanı - keşməkeşli həyat yolu

keçmiş xalqından nigaran siyasi xadimi, mütəfəkkiri, mənvi zəngin insanı canlandırır. Heykəldə daxili ritm, ahəngdarlıq zahiri eləmatlərlə vəhdət təşkil edir. Abidəyə diqqətə tamaşa edəndə hiss olunur ki, heykəlin kürsüsü abidədən xeyli kiçikdir. Harmoniyının pozulduğu ilk baxışdan nəzərə çarpır. Bunun da sebəbini bədxahə emərənin xisəlində axtarb tapmaq olur. Heykəltəraş N.Narimanov heykəlin yüksək saviyəyə, daxilindən gelən milli təssübkeşliklə tamamladı, amma abidə yerine qoyulandan sonra ətraf yeniden hasarlandı, heykəlin üstü kətan parçası ilə örtüldü. O vaxt heykəlin götürülaceyi barədə səhəb gəzirdi. Bu söz-səhəb əssəsini deyildi. Nərimanovun heykəli eməni şövinistlərin qısqançlığını səbəb olmuşdu. Moskvaya bu məzmunda donos yazılmışdı: azərbaycanlı Nərimanovun heykəli rus Kirovun Dağıüstü parkdakı heykəlindən uca alınıb və burdan məllətçilik qoxusuna gelir. Kreml işə qanşdı, istədilər heykəli kiçiltsinlər. Amma abida tuncdan töküldüyündən bu mümkün olmadı. Çıxış yolunun kürsüsünün qısalmasına gördüler. Bununla da heykəl-kürsü nisbəti pozuldu və kompozisiya əvvəlcədən düşünlümüş monumentallığını itirdi.

Azərbaycan təsviri sənətinin inkişafına özüñün bədii yaradıcılıq nümunələri ilə xüsusi töhfələr vermiş Cəlal Qaryağdı kimi sənət ustalarının xalqımız və dövlətimiz tərəfindən həmişə ehtiramla anılacağı şübhəsizdir.

ƏDƏBİYYAT

1. Rafiq Quliyev "Azərbaycan incəsənətində rəmzi-bədii şərhə yüksəlmə", "Təknur" MMC, Bakı - 2007.
2. M.Tərlanov "Azərbaycan təsviri sənətində Lenin obrazı", "Elm" nəşriyyatı, Bakı - 1970.
3. Telman Mehdiyəli "Sənətkarlardan qalan yadigarlar", "Azərbaycan" qəzeti, 24 iyul 2005, səh. 6.
4. M. Tərlanov "Cəlal Qaryağdı" "Azerneş", Bakı - 1958.
5. Vüsal Bağırov "Azərbaycanda kiçik formali heykəltəraşlığın inkişafı (XX əsr)", "Nurlan", Bakı - 2004.
6. Mürsel Nəcəfov, Cəmile Novruzova "Heykəltəraşlıq haqqında", "Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı" nəşriyyatı, Bakı - 1960.
7. Nəriman Nərimanov "Seçilmiş əsərləri", "Elm" nəşriyyatı" Bakı - 1973.
8. Telman İbrahimov "Cəlal Qaryağdı", "Sərvət" albomlar silsiləsindən, "Şərq-Qərb" nəşriyyatı, Bakı - 2013.

Bu məqalədə Azərbaycanın görkəmli heykəltəraşı Cəlal Qaryağdının yaradıldığı tarixi şəxsiyyətlərin, dövlət və siyasi xadimlərinin, böyük Vətən müharibəsində şücaət göstərmiş Azərbaycanın oğlu və qızlarının obrazlarından səhəb açılır.

Tişə ustasının əsərlərinin zamanın sərt sınaqlarından keçərək öz tarixi və bədii dəyərini itirməməsinə səbəb həmişə onda olan milli kolorit, kökə bağılılıqdır. Her bir əsər sənətkarın zəngin bədii texəyyüllünün, aydın düşüncəsinin məhsulu olduğundan mükəmməl və bittikindir.

Vətənimizin şanlı tarixinin, layiqli oğul və qızlarının, siyasi xadimlərinin ömək olan anılları yasaşan bu monumental əsərlər əbədi ömrü yaşayacaqdır.

Açar sözler: Vətən, qəhrəman, heykəl, müharibə, obraz.

Образы исторических личностей в творчестве Джалаля Гарягды

В этой статье рассказывается об образах исторических личностей, государственных и политических деятелей, созданных выдающимся скульптором Азербайджана Джалалом Гарягды, а также о сыновьях и дочерях Азербайджана, проявившие большую доблесть в Великой Отечественной войне.